

# Bu gün Xocalı soyqırımının 27-ci ildönümüdür



Yeni Azərbaycan Partiyası  
Azərbaycanı müstəqillik  
yolunda inkişaf etdirməyə<sup>q</sup>  
qadir bir partiyadır

Heydar

## AYENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. 26 fevral 2019-cu il, çərşənbə axşamı / № 038 (5413). Yeni Azərbaycan Partiyasının orqanı. Qiyməti 40 qəpik



## Vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir



Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib



### Prezidentin iş günü

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin  
gücləndirilmesi sahəsində əlavə tədbirlər haqqında Sə-  
rəncam imzalayıb.

### Misir-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun  
sədri, professor Usama Əl-Əbd rəhbəri olduğu qrupun  
adından Xocalı soyqırımı ilə bağlı Azərbaycanın Misirdəki  
səfirliyine bəyanat göndərib.

AZƏRTAC xəber verir ki, bəyanatda qrupun üzvləri  
1992-ci il fevralın 25-26-na keçən gecə Xocalıda baş  
vermiş hadisələrdən dolayı kədər hissi keçirdiklərini, Azə-  
rbaycan xalqının dərdində şərık olduqlarını bildirirlər. Həmçinin  
dostluq qrupunun üzvləri ümidivar olduqlarını bəyan  
edirlər ki, Ermenistan-Azərbaycan Dağlıq Qarabağ mü-  
nəqışının beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin  
nizamnaməsi əsasında həllini tapacaq.

ADA Universitetində  
Azərbaycanın işğal altındakı  
ərazilərində qeyri-qanuni  
faaliyyətlərə bağlı hesabat  
təqdim edilib

Azərbaycanın işğal olunmuş  
ərazilərində qeyri-qanuni fa-  
liyyət beynəlxalq hüquqa ziddir.  
Ciddi narahatlıq doğuran fakt  
bəzi ölkələrin hüquqi və fiziki  
şəxslərinin Ermenistan və...



Bax səh. 6

## Xocalı soyqırımına həsr edilən "Ağrı" romanının təqdimatı olub



Fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Gut ve atası, yaşıçı Əmir Gutun birge qəleme aldıqları ermenilərin azərbaycanlılarla qarşı töredikləri Xocalı soyqırımdan bəhs edən "Ağrı" bedii-sənədi romanının təqdimatı olub.

AZƏRTAC xəber verir ki, tədbirdə Heydar Əliyev Fonduñun vitse-prezidenti, "Xocalı adalet" beynəlxalq məlumatlandırma kampaniyasının təşəbübü Leyla Əliyeva iştirak edib.

Övvəlce "Xocalıya adalet" kampaniyası çərçivəsində lətət alınmış videoçarx nümayiş olunub.

Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq bildirib ki, Xocalı soyqırımdan 27 il keçməsindən bəri Xocalı soyqırımı, bu faciənin ağrı-acısını xalqımız hələ də yaşamasına qarşı tərəfdar. O, Heydar Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya adalet" məlumatlandırma kampaniyası çərçivəsində soyqırımanın beynəlxalq seviyədə tanidlaması istiqamətində müümət addimların atıldığını bildirib. "Hər il bu kampaniya daha geniş vüset alır, acınlı gəncələr xalqımıza qarşı töredilən faciənin səbəbini və səbəbkərlərinin kimliyini öyrənir və Dağlıq Qarabağ münaqışası barədə daha çox məlumat alırdılar. İsraili müəlliflərin qəleme aldıqları roman da

bu kampaniyaya bir töhfədir. Roman Azərbaycan, rus və ingilis dillərində nəşr olunub. İsrailde yaşamlarına baxmayıraq, müəlliflər bizim facizim, ağrı-acımız barədə dünya ictima-iyyətinə məlumat verirlər. Düşünürəm ki, gelecekdə bu cür kitabların sayı daha da çox olmalıdır. Ədəbiyyat, in-sənət xadimləri bu kampaniyaya qoşulmalıdır. Ən böyük elçi mədəniyyətdir. Biz mədəniyyət, ədəbiyyat yolu ilə səsimizi dünyaya çatdırma-

yıq", - deyə Günel Rzayeva qeyd edib.

Yəhudilər və Azərbaycan xalqlarını böyük faciələr və qohremanlıqların birləşdiridir. Onlar ölüm və vahim toxumu sevən, Azərbaycan tarixinin maddi ve

ləyib ki, Holokost kimi Xocalı soyqırımı da insanlıq qarşı töredilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyətə eynidir. O, Ermenistandan fərgili olaraq, Azərbaycanda daim müxtəlif mədəniyyətlər və dinlərə məxsus insanların dinc yanışı yaşadıqlarını, ölkədə multi-kultural deyərlər hər zaman hörmət edildiyini və qorunub saxlanıldığını bildirib.

Bedii-sənədi romanın elmi redaktoru, siyasi elmlər üzrə felsefe doktoru Mehəmmədi Əliyeva qeyd edib ki, İsraili müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkəgrası ilə təsvir edirlər. Onlar ölüm və vahim toxumu sevən, Azərbaycan tarixinin maddi ve

mədəni irlərini məhv edən, lakin Vətən oğullarını böyük missiya - öz ozeli torpaqlarını qoruma ruhundan saf və işli duyguları məhv edə bilməyen erməni terrorçuların mənfur niyyətlərindən dünyani xəbərdar edirlər.

Milli Məclisin deputati, Xalq yazıçısı Elmira Axundova Xocalı soyqırımanın dünyada tanılmasına istiqamətində belə eserlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Əməkdar jurnalist Qulu Məhərrəmli İsraili müəlliflərin ərsəye getirdikləri romanı Xocalı soyqırımı qurbanlarının xatirəsinə dəvəti abida adlandırdı. Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. O, əsərin en dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. O, əsərin real hadisələrə, Xocalı qətləməsi yaşaması şahidlərin söyledikləri faktlara əsaslandığını bildirir, kitabda ermənilərin azərbaycanlılarla qarşı tərəfdikləri qanlı qırqın, vəhşiliklər və digər cinayətlərin

üzə çıxarılması və günahkarların cezalandırılması üçün çağırış edildiğini diqqət çətdir. İsrail vətəndaşı olmasına baxmayaraq, Azərbaycanda doğulduğunu ve buranı öz doğma vətəni kimi sevdidini bildirən hemməllif bu səbəbdən Xocalı şəhərində töredilmiş qanlı soyqırımı aktının özünü şəxsi ağır-acısı, fəciəsi olduğunu qeyd edib.

"Ağrı" romanında XX əsrin faciəsi - Xocalı soyqırımı atrafı təsvir olunur. Müəlliflər canlı şahidlərin - Xocalıda külliyyədən sağ çıxa bilmiş sakınlarının ifadələri əsasında "əzabkəş" erməni xalqının iç üzünü açıb, Azərbaycan xalqının kədərini və faciəsinin ürəkəgrəsini ilə təsvir edirlər. Əsərdə müxtəlif dillər və milətlərə mənsub olan, fərqli mühitlərə böyük, təleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşın iki gençin - Polad və Röyanın sevgi təsəvvür təsvir olunur. Bildirilir ki, Röya hələ uşaq iken erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakınlarının qarşı töredikləri amansız qırğıının şahidi olub. O, xalqının zorla celb edildiyi müharibənin bütün itki və dehşətlərini yaşayır. Röya böyük dənədən sonra soyqırımı zamanı sağ qalmış hemməllərinə itkin düşməş doğmalarını və yaxınlarını təpəmək üçün kömək etmək qərəsına gelir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaliyətine çatdırılmasına çalışır.





# “Xocalı soyqırımıni unutmadıq”

*Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bu mövzuda tədbir keçirilib*

Fevralın 25-de Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı unutmadıq” adlı tədbir keçirilib. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdən çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra kətibisi Əli Əhmədov bildirib ki, 27 il əvvəl Azərbaycan tarixindən dehşətli facielerdən bi-

ki, bu qətləmə töredənələr layiqli cəzalarını alınlara, qanun qarşısında cavab versinlər. Eyni zamanda, məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimal təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımı tanıyıblar. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanınanların sayı artacaq. Ona nail olmalyıq ki, bütün dünya bu soyqırımına siyasi qiymət versin. Biz xalq, millət olaraq



**Əli Əhmədov:** Xocalı soyqırımı XX əsrə dünyanın ən dəhşətli qətləmlərindən biridir, bütün insanlığa qarşı cinayətdir

valində respublikamızda daxili çəkışmələrin nticəsində dövlət çox zəifləmişdir. Ona görə də dövlətin strukturları öz üzərinə düşən vəzifeləri yerinə yetirə bilmir, müxalifet işsə həkimiyətə gəlmək üçün her cür vasitəye al-

ları qorumaq har bir vətəndaşın vəzifəsidir. Biz mehər güclü olsaq, qarşımızda qoyduğumuz hədəflərə nail ola bilərik”.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Meclisin deputati Bəxtiyar Sadı-

miyyətinin dəstək verməməsi, xəyanət və müxalifətin hakimiyət iddiaları bəzən facielerin qarşısının alınmaması ilə nəticələndi”, - deyə millet vəkili vurğulayıb.

Hazırda Azərbaycanın dövlət rehbərliyi, Heydər Əliyev Fondu və xarici ölkələrdəki Azərbaycan diasporu tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıtılması və ermənilərin ifşası üçün sistemli və ardıcıl işlər görüldüyü nail olunacaqını və Xocalıya qayğıdaşlarına inandığını qeyd edib: “Mən 1998-ci ilde dünyanaya galmışam, Xocalını görmişəm. Amma valideynlərim Xoca-

ki, Azərbaycan Ordusu, genciliyim Ali Baş Komandanın emri ilə torpaqlarımızı hər an işgaldən azad etməyə həsr ediriz”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Mərhəmət Həsənli çıxışında valideynlərinin Xocalıda dünyanaya gəldiyini bildirib. O, torpaqlarımızın tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıtılması və ermənilərin ifşası üçün sistemli və ardıcıl işlər görüldüyü nail olunacaqını və Xocalıya qayğıdaşlarına inandığını qeyd edib: “Mən 1998-ci ilde dünyanaya galmışam, Xocalını görmişəm. Amma valideynlərim Xoca-



ri baş verib: “Bir gecədə erməni-dəsnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nticəsində 63-ü usaq, 106-sı qadın, 70-i qoca və qarri olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülib, 150 nəfər itkin düşüb, 8 aile tamamilə məhv edilib, 25 usaq hər iki, 130 usaq bir valideynini itirib. Qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olublular. Bu manada bu qətləmə tekə Azərbaycan xalqının başına getirilən faciə deyil, Xocalı soyqırımı XX əsrə dünyanın ən dəhşətli qətləmlərindən biridir, bütün insanlığa qarşı cinayətdir. Hər il xalqımız bu faciəni, onun qurbanlanmasına xatirəsinə anır”.

Əli Əhmədovun sözlerine görə, qarşısında duran vəzifələrden biri ondan ibarətdir ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşına çevrilisin: “Azərbaycan xalqı heç zaman qısaşçı olmayıb, amma bizim istəyimiz odur

buna nail olacaq. Bunun üçün hər bir vətəndaşın, o cümlədən gənclərin üzərinə vəzifələr düşür. Biz bir millət kimi səfərber olaraq bu istiqamətdə səylərimizi dəha da gücləndirməliyik”.

YAP Sədrinin müavini qeyd edib ki, Xocalı faciəsindən ibret dəri si götürmək lazımdır. Onun fikrincə, faciənin baş vermesinin digər bir səbəbi o zamanın dövlətin gücünün zəif olması idi: “İnsanların təhlükəsilərinin teməni üçün dövlətin gücü olmalıdır. Dövlət zəif olunda torpaqlarını qoruya bilmir. Dövlətin gücü olmayanadı kimlərə onun torpağını işğal edirlər. 1990-ci illərdə bu hadisələrin baş vermesinin sebəblərindən biri də dövlətin öz torpaqlarını qorumaq üçün lazımi güca malik olmaması idi. Erməni tərəfinin məqsədi o idi ki, öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etsin. O dövrə dövlətimizin gücünün olmaması onları öz məqsədlərinə çatdırır. Bilirsiniz ki, 1990-ci illərin ə-

atırı. Bunun nticəsində də sərhədlərimiz, torpaqlarımız lazımi səviyyədə qoruna bilmirdi. Ona görə də bu gün həmin hadisələrdən dərs almışlıq. Kimlərinən ölkəmizdə sabitliyi pozmasına imkan vermeməliyik. Hər bir vətəndaş Azərbaycan dövlətinin gücünü olmasına çalışmalıdır. Müxalifət adı altında müxtəlif taxribatlar törətmək, insanları doğru olmayan yola yönəltmək istəyənlər esləndə dövlətimizin gücünə dərişməsine çalışırlar. Bu da dövləte, xalqa xəyanət deməkdir”.

Azərbaycanın gücü dövləte çevrildiyini deyən Əli Əhmədov qeyd edib ki, bu gün ölkəmizin güclü ordusun var. Onun sözlerinə görə, Azərbaycan dünənən on sabit, insanların təhlükəsi yaşıdığın ölkələrdən biridir: “Prezident İlham Əliyevin siyasi nticəsində Azərbaycan ötən dövr erzində böyük nüvəyyətlərəldə edib, ölkəmiz müasirələşib, yeniləşib, beynəlxalq müstəvdiyi mövqeyini gücləndirib. Bütün bun-

ıqədib ki, Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törətdikləri işlərənən başlıca qəzəbədir. Xocalı faciəsinin baş verdiyindən sonra ermənilər tərəfindən işlərənən başlıca qəzəbədir. Xocalı soyqırımı ermənilər tərəfindən cavabsız qalmayıcaq və faciənin günahkarları cezalarını alacaqlar: “Bunun üçün hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclər de çalışımlı, imkanlarını səfərber etməlidirlər”.

Daha sonra tədbirdə şəhid övladı Alim Məhəsənova çıxış edərətək atışının o dövrə Xocalının İcra Həkimiyətində çalışdığını bildirib: “Faciə baş verən zamanlarda mən Tibb Universitetinin 3-cü kursundan oxuyurdum. Fevralın 26-də Ağdamda getdim, orada öz doğmalarını axardım. Qohumlarımın bir çoxu həlak olmuşdur. Mənim atam da 46 yaşında şəhid oldu. Biz qısaçı xalq olmasa da, ermənilərin bu cinayəti təqibləşməməliyik”.

ADA Universitetinin tələbəsi Murad İsmayılovda çıxışında yetişen gənənələrin vətənperver ruhunda böyüdüyü dəqiqətən istifadə etdi. O zamanlar xalqımızın vətənperver oğullarından ibaret könlüllü özünmüdüfə dəstələri torpaqlarımızı qoruyurdular. Amma vəhdi komandanlığın olmaması, Ayaz Mütəllibov haki-

dirib ki, ermənilər tərəfdikləri bu soyqırımı tarix qarşısında cavabsız qalmayıcaq və faciənin günahkarları cezalarını alacaqlar: “Mənim dayım Milli Qəhrəmandır. Xocalı hadisələri zamanı 300-dən çox insanın mühasi-rədən çıxarılmasında iştirak edib. Mən təsəbəyəm, amma Ali Baş Komandanın emri ilə silahla sarılıb torpaqlarımızın işğaldən azad olunmasında iştirak etməye hazırlıram. Büttün Azərbaycan gənciliyi bu ruhadır”.

Tədbirdə yekun vuran Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan gücləndikcə öz hədəfəne dərada da yaxınlaşır: “Xocalı soyqırımı baş verən dövrə Azərbaycan əhalisinin sayı toxunmam 7 milyon idi. Bu gün isə 10 milyon nəfər çatıb. İşğalçı erməniləndən isə əhalinin sayı 3,5 milyondan 2,5 milyon nəfər düşüb. Bu fakt işğalçı dövlətin nə qədər zəif olduğunu göstərir”.

YAP Sədrinin müavini qeyd edib ki, güclü Azərbaycan qarşıya qoymuş bütün məqsədlərə nail olacaq.

Nardar BAYRAMLI

## Vyanada Xocalı soyqırımı

## qurbanlarına həsr olunan sərgi açılıb



Fevralın 22-de Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümüne həsr olunan sərgi keçirilib.

AZERTAC xəber verir ki, tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasimova Azərbaycan xalqının tarixindən faciəvi sehifələrdən biri olan Xocalı hadisələri barede məlumat verib. Qeyd edilib ki, 27 il bundan önce töredilmiş soyqırımıza hələ de beynəlxalq hüquqi qiymət verilməyib. L.Qasimova tədbirin ərəsəyə gəlmesindən sonra tədbirin eməkdaşlığı görə Avstriya Azərbaycanlıları Cəmiyyətindən təşəkkür edib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsfənilov bildirib ki, münasiqə-

deyi əvvəl - 1987-ci ilde yeddi min nəfəri olan Xocalı şəhərində 1992-ci ilin fevral günlerində üç min dinc sakın var idi. 366-ci motoatıcı alayın destəyindən istifadə edən erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə dinc sakınlara qarşı qatılım tərəfdilər, bu şəhəri yer üzündən sildilər. Xocalı faciəsində 613 nəfər qəddarcasına qətlə yetirildi, yüzlərə sakın yaralandı, əsir götürüldü və ya itkin düşüb. Həmim gecə Xocalı sakınları məhz azərbaycanlı olduqlarına və bu etnik mənşəbiyyətlərinə görə soyqırımına məruz qaldırlar. Beynəlxalq hüquq və normalara görə hemin hadisə soyqırımı şərtlərinə cavab ver-

di. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən bu faciəye hüquqi qiymət verilib və bu soyqırımınnı beynəlxalq tərəfdən tanıdır, ona ədətli qiyməti verilməsi istiqamətdə mütemadi iş aparırlar. Bu kontekstdə Heydər Əliyev Fondundan vitse-prezidenti Leyla Əliyevin təşəbbüs ilə Xocalıya edətək! kampaniyası və hemin kampaniya çərçivəsində görülən işlər dikkət çatdırılıb.

Milli Meclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, tərəfdən hər bir cinayətə qarşıdır. Xocalı soyqırımına məruz qaldırlar. Heydər Əliyev Fondundan vitse-prezidenti Leyla Əliyevin təşəbbüs ilə Xocalıya edətək! kampaniyası və hemin kampaniya çərçivəsində görülən işlər dikkət çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan dövləti tərəfdən bu faciəye hüquqi qiymət verilib və bu soyqırımınnı beynəlxalq tərəfdən tanıdır, ona ədətli qiyməti verilməsi istiqamətdə mütemadi iş aparırlar. Bu kontekstdə Heydər Əliyev Fondundan vitse-prezidenti Leyla Əliyevin təşəbbüs ilə Xocalıya edətək! kampaniyası və hemin kampaniya çərçivəsində görülən işlər dikkət çatdırılıb.

Tədbir çərçivəsində yazılı, publisist və müstəqil jurnalist Sərrayı Cəferovanın müəllifi olduğu “Onlar heç zaman böyüymeyəcəklər” sənədi filmi təqdim edilib.

## Livanın kütləvi informasiya vasitələri Xocalı soyqırımından yazır

Livanın bir sıra kütləvi informasiya vasitəsi Xocalı soyqırımının 27-ci il-dönümü ilə bağlı məqalelər yayıb.

AZERTAC xəber verir ki, “Menanews 24”, “Alseyasa”, “Arab voice”, “Morakeb” xəber saytlarında verilmiş məqalələrdə ermənilərin Dağlıq Qarabağ işğal etmələrindən və mülki əhaliləri qarşı törətdikləri vəhşiliklərənən başlıca qəzəbədir. Yaziçilərənən başlıca qəzəbədir. Xocalı soyqırımı ermənilər tərəfdən cavabsız qalmayıcaq və faciənin günahkarları cezalarını alacaqlar: “Bunun üçün hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclər de çalışımlı, imkanlarını səfərber etməlidirlər”.

Yazılıarda Azərbaycanın əhalisi tərəfdən işlərənən başlıca qəzəbədir. Şəhəri tərəfdən pusquya salıbm. Erməni silahlıları qadın, qoca və körpə əsaqlarla qarşı vəhşiliklə edərlər. Cəsədlərini təhqir ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birələmələri Xocalıda 613 nəfər qətlə yetirib, yüzlərə mülki insanın aşırı yaralayıb, 1275 nəfəri isə girov götürürlər. Girov götürürlərinin bir çoxu haqqında bu güne kimi heç bir məlumat yoxdur.

Məqalələrdə ermənilərin azərbaycanlılara



qarşı törətdikləri soyqırımınnı pisləndir. Məqalələrdə Heydər Əliyev Fondundan vitse-prezidenti Leyla Əliyevin başlatdığı “Xocalıya edətək!” kompaniyasının Xocalı həqiqətlərinin dünəndə təmidiləşməsi istiqamətdə rol qeyd olunub. Bildirilir ki, Ümummilli lider Heydər Əliyev fealiyyəti sayesində Xocalı faciəsi hüquqiyəsi qiymətini alıb. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqışasının yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində hell oluna biləcəyini dəfələr bildirib.

Qeyd edək ki, erməni diasporunun ən güclü olduğu ölkələrdən birinin mehər Livan olmasına nəzərəalsaq, Xocalı soyqırımı ilə bağlı həqiqətlə



# Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir



Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və tecavüzkarlıq siyasetinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qacqın və məcburi köçküne çevrilmişlər. "Böyük Ermenistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı heyata keçirmekle etnik təmizləmə siyaseti aparmışlar. Təkər XX əsrde azərbaycanlılar 4 dəfə - 1905-1906-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illerde soyqırımı və etnik təmizləmələrə məruz qalmışlardır.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçi, professor Əli Həsənovun "Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir" sərliyəli məqaləsi bu fikirlərə başlayır. AZERTAC məqaləni təqdim edir.

XX əsrin əvvəllerində erməni millətləri "Daşnakşutun" partiyasının programında irəli sürülən "böyük Ermenistan" ideyasını reallaşdırmaq istiqamətində fealiyyətindən kənər xaricdəki himayədarların köməyi ilə yenidən Azərbaycanın Dağılıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdürlər.

1988-ci ilden başlayaraq qonşu Ermenistan dövləti beynəlxalq hüquq normalarını kobud şəkildə pozraq, BMT üzvü olan digər bir suveren ölkəye - Azərbaycana qarşı ərazi iddiası irəli sürülmüş, bir neçə günün içerisinde Ermenistanda yaşayan 200 minə qədər azərbaycanlı küləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Qazaxdan aran rayonlarına köçürülmüşdür.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlerinin yaxın və uzaq xaricdəki himayədarların köməyi ilə yenidən Azərbaycanın Dağılıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdürlər.

1988-ci ilden başlayaraq qonşu Ermenistan dövləti beynəlxalq hüquq normalarını kobud şəkildə pozraq, BMT üzvü olan digər bir suveren ölkəye - Azərbaycana qarşı ərazi iddiası irəli sürülmüş, bir neçə günün içerisinde Ermenistanda yaşayan 200 minə qədər azərbaycanlı küləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Qazaxdan aran rayonlarına köçürülmüşdür.

Bu prosesin davamı olaraq, 1917-ci ilin dekabrında Qafqaz İsləri üzrə müvəqqəti fövqəladə komisar teyin edilən S.Şaumyan azərbaycanlıların küləvi qırğınından teşkilatçı və rəhbərini çevrelib. Ermeni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıllı ərazilərindən, İrəvan və Gence quaterniyalarında azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasetini heyata keçirmişlər.

Neticədə 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərəleyəzədə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğını tövətmış, əhali amansızlıqla qətə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağdırılmışdır. Ermeni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıllı ərazilərindən, İrəvan və Gence quaterniyalarında azərbaycanlıları yaşıyan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qacqın və məcburi kökün düşmüşdür.

Bu prosesin davamı olaraq, 1917-ci ilin dekabrında Qafqaz İsləri üzrə müvəqqəti fövqəladə komisar teyin edilən S.Şaumyan azərbaycanlıların küləvi qırğınından teşkilatçı və rəhbərini çevrelib. Ermeni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıllı ərazilərindən 1917-ci ilin əvvəllerindən 1918-ci ilin mart ayına qədər olan dövrədə İrəvan quaterniyasında, 197, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağdırılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoymulmuşdur.

1918-ci il martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyətinə görə məhv edilmişdir. Əhəmi gürlərde erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlı

dəqli və digər kəndlər zəbt olunmuş, əhalinin bir qismi əsir götürülmüş, onların emləki və mal-qarası mənimşənilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gece Ermənistən dövlətinin nizami hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-ci motoatıcı alayının istirakı ilə aylarla mühəsirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içinde onu yerləyeksən etmişlər. Bu qanlı aksiya zamanı dinc əhəaliye amansızlıqla divan tutulmuş, 613 nəfər qətə yetirilmiş, meytiyər tehribi olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəferin taleyi hədə de melum deyil. Qətə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qoca idi. Hərbi tecavüz nəticəsində 8 aile tamamilə məhv edilmişdir.

Xocalı soyqırımını törməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarını zorla elə keçirmək idi. XX əsrin sonunda dünyanın gözə qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə xüsusi fərqlienən Xocalı soyqırımı təcavüzkar erməni siyasetini ən qanlı şəhəfisi dir. Bu ağır cinayət gərəkliyənən qəbul edilmiş qətnamələrdə, XI (Seneql, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədləndərə, eleka de İOT Xarıç İşlər Nazirleri Şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə ve yekun sənədləndirəndə.

\* AŞPA-nın (2005) qərarında, \* Avropa Parlamentinin (2010) qətnaməsində,

\* Avropa İttifaqının "Şərqi tərəfdarlığı" Sammitinin Beyannamesində (2017),

\* Avropa İttifaqı-Azərbaycan "Tərəfdarlı Prioritetləri" razılaşmasında (2018),

\* Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Margarita, 2016) sammitlərinin qərarlarında,

\* İslam Əməkdaşlıq Təşkilatının (İOT) dövlət və hökumət başçılarının VII (Mərakeş, 1994), VIII (İran, 1997) və IX konfranslarında (Qəter, 2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneql, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənəndləndərə, eleka de İOT Xarıç İşlər Nazirleri Şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə ve yekun sənədləndirəndə.

\* ECO-nun 13-cü Sammitinin (İslamabad, 2017) yekun bayanatında və s. beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq seviyədə tanınmış serhədlərinin toxunmazlığına hörmət ifadə edilmiş, mənəqişinən məhz bu prinsiplər əsasında tədbirlərin görülməsi haqqında tövsiyələrin heyata keçirilməsi ilə bağlı fealiyyətləri genişləndiriləndir.

\* Eyni zamanda, NATO-nun 2006-ci iləndə bəri keçirilən ekşə zirvə toplantılarının, o cümlədə Nyuprot (2014), Varsava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikatindrələrində Cənubi Qafqazda mənəqişlərin əlkələrin ərazi bütövlüyü, suverenliyinə, beynəlxalq seviyədə tanınmış serhədlərinin toxunmazlığına hörmət ifadə edilmiş, mənəqışinən məhz bu prinsiplər əsasında tədbirlərin görülməsi haqqında tövsiyələrin cavab verir.

\* Eyni zamanda, NATO-nun 2006-ci iləndə bəri keçirilən ekşə zirvə toplantılarının, o cümlədə Nyuprot (2014), Varsava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikatindrələrində Cənubi Qafqazda mənəqişlərin əlkələrin ərazi bütövlüyü, suverenliyinə, beynəlxalq seviyədə tanınmış serhədlərin toxunmazlığına hörmət ifadə edilmiş, mənəqışinən məhz bu prinsiplər əsasında tədbirlərin görülməsi haqqında tövsiyələrin cavab verir.

Məlumdur ki, mənəqışının nizama salınması üçün aparılan danışqalarda Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətinə cavab verir.

Bütün burlara baxmayaq, həzirdə Ermənistən beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasetindən el çəkmir. Diger tərəfdən isə BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrinin həlli prinzipini öz əksini tapması Azərbaycanın mənəfətin

# "Xocalıya ədalət!" beynəlxalq kampaniyası Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıtılmasında mühüm rol oynadı



**Birinci vitse-prezidentin köməkçisi,**  
**Prezident Administrasiyasının Gənc-**  
**lər siyaseti və idman məsələləri şöbə-**  
**sinin müdürü Yusuf Mamedəliyev**  
[www.yap.org.az](http://www.yap.org.az) saytına müraciət et-

- Yusuf müəllim, Azərbaycan Respublikasının dinamik inkişafı, ictimai həyatın bütün sahələrində əldə edilən həlliyyətlər dövlət gənclər siyasetində de özünü bariz şəkildə göstərir. Bu mənəda, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasetinin prioritetləri nədən ibarətdir?

- Gənclər siyaseti Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasetin müüm tərkib hissesidir. Bu siyasetin əsas məqsəd və prinsipləri, iştigamətləri, hemçinin təhlükəsi və əsas riskləri "Gənclər siyaseti haqqında" Azərbaycan Respublikasının Qanunu və bu sahədəki digər normativ-hüquqi aktlarla müyyən olunur. Gənclərin hərəkəlli inkişaf üçün zəruri olan əsərlərin yaradılması, bu baxımdan dövlətin üzərində düşən vezifelerin əsərlərindən əsaslıdır. Gənclərin inkişafının təhlükəsi və əsas riskləri "Gənclər siyaseti haqqında" Azərbaycan Respublikasının Qanunu və bu sahədəki digər normativ-hüquqi aktlarla müyyən olunur. Gənclərin hərəkəlli inkişaf üçün zəruri olan əsərlərin yaradılması, bu baxımdan dövlətin üzərində düşən vezifelerin əsərlərindən əsaslıdır.

Bütün bunları xatırlatmaqdə məqsədim Ulu Önderin gənclərin təbərisi üzərindən dəyişdirildi. Gənclərin inkişafının təhlükəsi və əsərlərin yaradılması, bu baxımdan dövlətin üzərində düşən vezifelerin əsərlərindən əsaslıdır.

rait və şərtlər daxilində belə, bunların qorunub saxlanılmasına, gene neslin məhəz bə dəyərlər əsəsində yetişdirilməsi, xalqımızın əsərlər boyu yaratdığı mədəni-ədəbi irsimizə sahib çıxmışa şərait yaratmağa nail olmuşdu. Buna əmin olmaq üçün həmin dövrde Azərbaycanda yaradılmış əsərlər, xalqımızın yetişdirildiyi dahi şəxsiyyətlərin şərfinə ucaldırılmış abidələrə baxmaq, tarixi qəhrəmanlarımız haqqında cəklilik filmlərin, yazılmış bedii və elmi-tədqiqat əsərlərinin siyahısına nəzarət etmək kifayətdir. Heç də sərr deyildir ki, bütün bə fealiyyətin ünvani ilk növbədə gənclər idti və bunu nezərə alaraq, dövlətimizin müasir gənclər siyasetinin əsasının məhəz ətən əsrin 70-ci illərində Ulu Önder tərəfindən qoyulduğunu əminliklə söylemək olar.

İkinci bir tərəfdən, mən yene həmin illərdə Heydər Əliyevin Azərbaycan gənclərinin müasir tələblər seviyəsindən təhsil almasına verdiyi dəqiqət vəzülgəməq istədim. Məhəz bu dəqiqət və Ulu Önderin göstərdiyi yorulmaz seydlər öz nəticəsinə verdi: Azərbaycan gəncləri Bakıda imtahan vermekle SSRİ-nin aparıcı ali məktəblərində respublikamız üçün ayrılmış xüsusi kvotalar üzərində təhsil almaq imkanı əldə etdilər. Sovet hərbi-təhsil sistemi üçün də inanılmaz çətin olan hadisə Azərbaycanda baş verdi: SSRİ-nin qeyri-slavyan respublikalarında ilk hərbi lisey - Cəmşid Naxçıvanski adına hərbi məktəb fealiyyətə başlaşdı ki, bu gün Azərbaycan Ordusundan general-zabit heyetinin əsasını bu liseyin mezuniyları təşkil edirlər. Liseye məşhur sovet sərkərdələrinin birinin deyil, məhəz Azərbaycan xalqının yetişdirildiyi hərbi xadimin adının verilməsi de Heydər Əliyevin gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsindən verdiyi dəqiqət tezahür və səbutu kimi qiymətləndirilə bilər.

Bütün bunları xatırlatmaqdə məqsədim Ulu Önderin gənclərin təbərisi üzərindən dəyişdirildi. Gənclərin inkişafının təhlükəsi və əsərlərin yaradılması, bu baxımdan dövlətin üzərində düşən vezifelerin əsərlərindən əsaslıdır. Gənclərin inkişafının təhlükəsi və əsərlərin yaradılması, bu baxımdan dövlətin üzərində düşən vezifelerin əsərlərindən əsaslıdır.

- **Bildiyiniz kimi, fevralın 1-də Bakıda 2 Fevral - Azərbaycan Gəncləri Gününe hər olunmuş respublika toplantısı keçirildi. Toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdilər. Cənab Prezident toplantısında məzmunun nitq söyledi. Sizce, dövlətimizin başçısının toplantısında verdiyi tövsiyələr Azərbaycan gəncliyinin qarşısında hansı vezifələr qoyur?**

- Her şeyden evvel qeyd etmək istədim ki, dövlət başçımızın yalnız birləşən gənclərə ünvanlanan çıxışında deyil, ölkəmizin ictimai inşaatının artırılması, ölkənin ictimai həyatına onları da yaxından celb edilməsi məqsədilə yaradılan və vətəndaş cəmiyyətinin mühüm tərkib hissesi olan ictimai birləşmənin fealiyyəti dövlət tərəfindən hərəkəlli destəklərinin. Keçən il Nizamnaməsində edilən deyişikliklər fealiyyət sahəsi və imkanları daha da genişləndirilən Gənclər Fondu gənclərin, xüsusi azərbaycanlı ailələrən gənclərin təhsil almalarının, təhsillərini xaricdə davam etdirmeçlərinin destəklənməsi, ali və orta ixtisaslı təhsili müssəsləsələrin bitmiş gənclərin işləmə təmin olunma baxımında qarşılaşdırılan problemlərin həll edilməsi, gənclər arasında sahibkarlıq və özüntümsəğluluğun təsviq edilməsi və desteklənməsi kimi bir sıra ictisadiyyətlərdən təqdislənmiş fealiyyət həyata keçirir. Bütün bu fealiyyətlər xalqımız tərəfindən rəqəbətlə qarşılıqlı, yüksək qiymətləndirilir.

Burada men dəqiqəti bir məsələyə cəlb etmek istərdim. Bildiyiniz kimi, Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikamızın həyətində yeni bir dövr başlıdı. Bu dövr Azərbaycanın Sovet İttifaqının gerida qalmış aqrar-əyalətdən en qabaqcıl aqrar-sonayə, neft-kimya, maşınqayırma mərkəzlərindən birinə çevrilmiş, elm və təhsilin, mədəniyyətin, ədəbiyyatın, inəsənetin sürəti inkişafı ilə eləmetdar oldu. Heydər Əliyevin yorulmuş fealiyyəti bir çox onilliklər üçün Azərbaycanın inkişaf yollarını, ictisadiyyətlərini müyyən etdi. Azərbaycanda bu gün həyata keçirilən gənclər siyasetinin de asası əsasında Ulu Öndərimiz Heydər Əliyev tərəfindən həmin dövrde qoyulmuşdur. Müstəsna tarixi şəxsiyyət kimi, dövrünün digər siyasetçilərindən və dövlət rəhbərlərindən Heydər Əliyevin fərqi ondan ibarət idi ki, O, milliliyi, milli-mənəvi dəyərlərin və mədəni-təxərrixanın qurunonu saxlanılmışını, inkişafını feşiyət və təqdir etməyən şə-

Azərbaycan Prezidenti tərəfindən gənclik qarşısında qoyulan digər vezifələr isə məhəz bə əsas vəzifənin yerine yetirilən, xalqımızın əsərlər boyu yaratdığı mədəni-ədəbi irsimizə sahib çıxmışa şərait yaratmağa nail olmuşdu. Buna əmin olmaq üçün həmin dövrde Azərbaycanda yaradılmış əsərlər, xalqımızın yetişdirildiyi dahi şəxsiyyətlərin şərfinə ucaldırılmış abidələrə baxmaq, tarixi qəhrəmanlarımız haqqında cəklilik filmlərin, yazılmış bedii və elmi-tədqiqat əsərlərinin siyahısına nəzarət etmək istədi. İnsan və vətəndaş üçün on böyük xoşbəxtlik onu milli müstəqilliyin qorunub saxlanılması, onun əbədi və dönməz olmasına üçün gələcəkdə müstəqil Azərbaycan dövlətinə idarə edəcək bugünkü genclik on yüksək tələblərə cavab verən təhsilini təqdim etmək istədi. Gənclərimizin könüllülükə marağının və bə sahədə feallığının ilə artması mülahizəmizin doğrun olduğunu söyleməyə əsas verir. Qeyd edim ki, vəhdi könüllülük hərəkatı bir çox ölkələrdə də təşəkkül tapmış və özünü doğrultmaqdadır.

- **Yusuf müəllim, bu il Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?**

- Yusuf müəllim, bu il Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilen "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində öncəli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımı 27-ci ildönümündə xəhəriyyəti nədən ibarətdir?

- İkinci kez, bu il 27-ci ildönümü olan Xocalı soyqırımı 27-ci ildönümündür, bu faciə ilə əlaqədar respublikamızda və xərici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. E





